

Mikayıl Rəfili Nizami Gəncəvi ırsinin tədqiqatçısı kimi

Nurlanə Məmmədova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.
E-mail: memmedovanurlane89@gmail.com

Annotation. Mikayıl Rəfili bədii yaradıcılığı və elmi əsərləri ilə ədəbiyyatşunaslıqda əhəmiyyətli yer tutur. Onun ırsinin əsas hissəsinə ədəbiyyatşunas və tənqidçi kimi çoxcəhətli fəaliyyəti təşkil edir. Xüsusilə, Nizami Gəncəvi yaradıcılığının araşdırılmasında, həlli vacib olan mübahisəli məsələlərin aydınlaşdırılmasında tənqidçinin xidmətləri böyükür. Onun "Nizami" monoqrafiyası və qədim Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatlarında XX əsrin 30-40-ci illərində şairin yaradıcılığına müxtalif istiqamətlərdən toxunduğuunu şahidi olur. Şairin poemalarının əsas mövzü və ideyəsini təhlilə cəlb edən ədəbiyyatşunas öz fərdi yanaşma tərzini ilə elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Buna görə də Mikayıl Rəfiliin elmi fəaliyyətinin tədqiqatına cəlb edilməsi bu günün prizmasından zəruri bir məsələdir və zaman keçidkə öz aktuallığını qoruyub saxlayır. Məqalədə məqsədəmiz Nizaminin həyat və yaradıcılığı haqqında ədəbiyyatşunasın fərqli və özünməxsus üslubunu üzə çıxarmaqdır. Bu məqsəddən irəli gələrək qarşımızda duran əsas vəzifə Mikayıl Rəfiliin ədəbiyyatşunaslıqda mövqeyini nümayiş etdirməkdir.

Açar sözlər: Mikayıl Rəfili, Nizami Gəncəvi, Azərbaycan dili, "Vis və Ramin" əsəri, poemalar

Məqalə tarixçəsi: göndərilib – 06.01.2023; qəbul edilib – 27.01.2023

Mikayıl Rafili as a researcher of Nizami Ganjavi heritage

Nurlana Mammadova

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.
E-mail: memmedovanurlane89@gmail.com

Abstract. Mikayıl Rafili occupies an important place in literary studies with his artistic creativity and scientific works. The main part of his legacy is his multifaceted activity as a literary critic and critic. In particular, the services of the critic are great in the investigation of Nizami Ganjavi's work, in clarifying controversial issues that are important to resolve. In his "Nizami" monograph, researches related to ancient Azerbaijani literature, we witness that he touched the poet's work from different directions in the 30s and 40s of the 20th century. The literary critic, who analyzed the main themes and ideas of the poet's poems, attracted the attention of the scientific community with his individual approach. Therefore, the involvement of the scientific personality of Mikayıl Rafili in the research is a necessary issue from the perspective of today and maintains its relevance as time passes. Our goal in the article is to reveal the different and unique style of the literary critic about Nizami's life and work. Based on this goal, the main task before us is to demonstrate Mikayıl Rafili's position in literary studies.

Keywords: Mikayıl Rafili, Nizami Ganjavi, Azerbaijani language, "Vis and Ramin", poems

Article history: received – 06.01.2023; accepted – 27.01.2023

Giriş / Introduction

Bədii yaradıcılıqdə zaman faktoru mühüm əhəmiyyətə malikdir. Zamanın sınağından keçib əsrlərlə yaşayan bədii mətnlər ədəbiyyatşunaslıqda hər bir dövrdə aktual araşdırma obyektiñə çevrilir. Çünkü "zaman heç nədən çəkinmir, hissə də qapılmış və onun müttəfiqi yalnız obyektivlikdir" [2, s.64]. Bu cəhətdən, Nizami Gəncəvinin yaradıcılığı əsrlərdir diqqət mərkəzindədir. Buna səbəb həmin bədii nümunələrin müəllifinin subyektiv düşüncə müstəvisinin orijinallığı, gerçəklilikə sərbəst yanaşma tərzisi, fikirlərinin bənzərsizliyi olmuşdur. Nizami yaradıcılığının əsas keyfiyyəti bədii təfəkkürün zirvəsinə yüksələ bilməsindədir. Nizaminin biliyinin və fikirlərinin dərinliyi, humanizmi, falsəfi görüşlərinin hər dövr üçün mahiyətini qoruyub saxlaması, yaradıcılığında xalqa yaxınlığı biza bu qonaqtə gəlməyə əsas verir. Onun "Xəmsə"sinə daxil olan poemalarının düşünür-cülük xüsusiyyəti oxucu və tənqidçi fikri öz arxasında aparmış, nəzəri-estetik fikirdə həmişə hakim mövqeyini qoruyub saxlamışdır.

İllər keçidkən sonra zamanın imtahanından üzüag çıxan ədəbi-tənqidçi fikir də bu ədiblərin yaradıcılığının daha geniş şəkildə tanıdılmasına mühüm rol oynamışdır. Tənqidçi yüksək ideya və bədii keyfiyyətə malik əsərləri təbliğ etməklə ədəbiyyatşunaslıqda yazıçı və şairlərin yerini müəyyənləşdirmiş olur. Bununla da, elmi təfəkkürün gücü ilə bədii təfəkkürün ən inca detalları üzə çıxmış olur. Yaziçinin subyektiv düşüncə tərzini tənqidçinin obyektiv baxışının bucağında aydınlığı ilə açılır. Ədəbiyyatşunaslıqda Nizami yaradıcılığına məqalə və ya monoqrafiya həcmində bir çox tənqidçilər toxunmuşlar. Bu araşdırmalarda şairin həyat və yaradıcılığının müyyəyen tərəfləri üzə çıxmışdır. Mikayıl Rafiliin "Nizami" monoqrafiyası kiçik həcmində baxmayaqaraq, yazıldığı dövr baxımından qoyulan problemlərin araşdırılması istiqamətində mühüm addimdır. Onun əsas məqədi Nizaminin humanist dünyagörüşünü, yaradıcılığının xalqa bağlılığını üzə çıxarmaqdır.

Əsas hissə / Main Part

Mikayıl Rafili dünya poeziyasının qabaqcıl simalarının sırasında Nizaminin yerini düzgün müyyənləşdirmiş, Şota Rustavelli, Nəvai, Xosrov Dəhləvi, Cami, Füzuli yaradıcılığında Nizaminin təsiri məsələsinə toxunmuşdur. Mikayıl Rafiliin sovet quruluşunun çətin bir dönməndə bu məsələlərə diqqət yetirməsi təqdirəlayiq bir haldır. 1937-ci il represiya dalğasının təzə qurtardığı bir vaxtda Mikayıl Rafiliin Nizami haqqında monoqrafiyası çap olunmuşdur.

M.Rafili Nizaminin Azərbaycan dilində də yazdığını təsdiq edən materialların varlığından bəhs etmiş, Nizaminin fars dilində yazmasını əsas gətirərək onu Azərbaycandan uzaqlaşdırmağa çalışan, onun azərbaycanlı olmasına şübhə etməyə şərait yarananlara qarşı öz iradını bildirmişdir: "Bunu nəzərdə tutmaq lazımdır ki, Azərbaycan ədəbiyyatının ən böyük nümayəndləri belə bəzən yalnız doğma Azərbaycan dilində deyil, bəlkə eyni zamanda bir sıra mühüm əsərlərini ərəb və fars dillərində yaratmışlar (Nəsimi, Füzuli, M.F.Axundov). Buna görə Azərbaycan orta əsr ədəbiyyatının məsələlərini həll etdikdə dil bizim üçün əsas olmamalıdır" [7, s.12-13].

Ədəbiyyatşunas Nizaminin Azərbaycan dilində yazdığını sübut edən mənbələr içərisində Lütfeli bəy Azərin "Atəsgədə" əsərindəki rəvayətə müraciət etmiş, Nizaminin "Leyli və Məcnun" əsərini Azərbaycan dilində yazmaq istəməsindən, Şirvanşah Axsitanın onun bu niyyətinə mane olmasından, Şirvanşahın poeməni fars dilində yazmasını şərt qoymasından, öz doğma dilində əsər yaza bilmədiyi üçün şairin dərin sərsinti keçirməsindən bəhs etmişdir. Tənqidçinin bu nəticəyə gəlməsinə "Leyli və Məcnun" poemasının "Kitabın yazılışının səbəbi" hissəsində şairin qələmə aldığı beytlər də şərait yaratmışdır:

"Türk dili yaramaz şah nəslimizə,
Əşklik gətirər türk dili biza.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz".

*Qulluq halqasına düşdü qulağım,
Qan vurdum beynimə, əsdi dodagım. [4, s.34-35]*

O, bu məsələrin sonunda Nizami Gəncəvinin ana dilində yaza bilməməsinin real səbəbləri də üzə çıxarmışdır. Belə ki, XII əsrə rəsmi ədəbi dilin fars dili olması bu dilin şairlərin yaradıcılığında hakimliyini labüb edirdi.

Mikayıl Rəfili Nizami Gəncəvinin milli mənsubiyyəti məsələsini də aydınlaşdırmağı qarşısında məqsəd qoymuşdur. Nizaminin Gəncədən yoxsa, Qumdan olması faktının araşdırılması istiqamətində təqnidçinin tarixi fakt və mənbələrə müraciət etməsi, şairin əslən haralı olması haqqında olan tərəddüdü, mübahisəli məsələlərin hansı səbəbdən qaynaqlandığını aydınlaşdırmağı Mikayıl Rəfilinin mənbələrə öteri yanaşmadığını göstərirdi. Nizaminin "Xəmsə"sinin sonunda Qum şəhərinin adı olan rübənin sonradan əl yazılarının üzünü köçürünlər tərəfindən əsərə salındığını, şairin ilk əl yazılarında bu rübənin olmadığını vurğulamışdır. Bu zaman tədqiqatçının fikirlərində iki yanaşma üzə çıxır:

1. Nizami Gəncəvinin əslən Gəncədən olması faktının isbatı
2. Nizaminin ata-babasının Qumdan Gəncəyə gəlmə ehtimalı

Təqnidçi təhlillərində Nizaminin poemalarının Azərbaycan hayatı ilə bağlılığı məsələsinə xüsusi diqqət yetirmiş, şairin düşüncə tərzini milli mədəniyyətimizlə əlaqələndirmişdir. O, eyni zamanda "Sırlar xəzinəsi" əsəri ilə "Kəlil və Dimnə", "Xosrov və Şirin" poeması ilə "Vis və Ramin", "Leyli və Məcnun" poeması ilə Şekpirin "Romeo və Cülyetə" əsəri, "İskəndərnamə" poeması ilə Homerin "İlliada" sı arasında bənzərliklərin olduğunu qeyd etməklə Nizaminin dünhyası ədəbiyyatında yerini və mövqeyini müəyyənləşdirməyə çalışmış, onun əsərlərinin dünhyası ədəbiyyatına təsirini xüsusişə vurğulamışdır. "Sırlar xəzinəsi" əsərində Nizaminin nəsihətamız, filosof təbiəti, "Xosrov və Şirin" və "Leyli və Məcnun" poemasında aşiqanə-romantik şəxsiyyəti, "Yeddi gözəl" poemasında psixoloji-analitik qabiliyyəti nəzərdən keçirilmiş, "İskəndərnamə" poemasında vəton-pərvər sənətkar kimi diqqətə çatdırılmışdır. Nizami Gəncəvinin poemalarının təhlili zamanı ümumi bir xüsusiyyət ortaya çıxmışdır: Humanist şair obrazı. Rəfili şairin humanizmini belə səciyyələndirmiştir: "Xalqa, insana qarşı məhəbbət, ədalətsiz və zülkmər hakimlərə qarşı kəskin nifrat, insan ruhunun dərinliklərinə dala bilmək ustalığı Nizamiyi öz dahi və ilhamlı qələmi ilə ən böyük sənət əsərləri yarada bilməsinə imkan vermişdir. Elə əsərlər ki, humanist bir ruhla, insaniyyət pərvənliliklə, həyat eşqi ilə doludur" [3, s.97].

Mikayıl Rəfili Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə" əsərlərini roman kimi dəyərləndirmiş, "Sırlar xəzinəsi"nin onun yaradıcılığında ayrıca bir yer tutduğu qənaətinə gəlmişdir. Nizami Gəncəvi bu ilk poemasını 35 yaşında yazmışdır. Nizaminin yaradıcılığı mükəmməl bir əsərlə başlaması məsələsi təqnidçini düşündürən başlıca amildir. "Sırlar xəzinəsi" kimi təriyəvi və didaktik bir əsərin meydana gəlməsini səciyyələndirən real səbəblər vardır. Təqnidçinin fikrincə, yaradıcılıq yolundakı təcrübə sayasında belə bir mükəmməl əsər ortaya çıxa bilər. Yəni Nizami Gəncəvi bu əsəri yazana qədər artıq ustad sənətkar kimi tanınmışdır. Bildiyimiz kimi, şairin 20 min beytlik divanı olmuş, "Leyli və Məcnun" əsərində "Divanı" olduğunu qeyd etmişdir. Divana daxil olan lirik şeirlər "Sırlar xəzinəsi" əsərindən əvvəl yazılıb lərdi. Müəllif belə bir iddia irəli sürür ki, Nizami Gəncəvi yaradıcılığa "Sırlar xəzinəsi" əsəri ilə başlamamış, onun bundan əvvəl iri həcmli başqa bir əsəri olmuşdur. Mikayıl Rəfili "Vis və Ramin" əsərinin Nizami Gəncəviyə məxsusluğunu isbat etməyə çalışmışdır. 1939-cu ildə çap olunan "Nizami" monoqrafiyasındaki fikirləri onun bu problemdə yanaşmasındaki ziddiyyyətləri ortaya çıxarı: "Çox mümkündür ki, Nizaminin şeir divanının müəyyən hissəsi də onun gənclik dövrünə aiddir. Hər halda şairin yaradıcılıq inkişafı hər hansı bir şəkildə təşəkkül etse də, o, 1179-cu ildə ilk böyük əsərini tamamlamışdır. Şair bu əsərinin adını "Məxzənül əsər", yəni "Sırlar xəzinəsi" qoymuşdur" [3, s.29-30].

Mikayıl Rəfilinin tədqiqatından üç nəticə hasil olur:

1. "Vis və Ramin" əsərinin Fəxrəddin Gürgani tərəfindən yazılması şübhəli bir məsələdir.
2. "Vis və Ramin" in Nizami Gəncəvi tərəfindən yazıla bilməsi ətrafında elmi tədqiqatlar davam etdirilməlidir.

3. "Vis və Ramin" XI əsrə deyil, XII əsrə yazılmışdır.

4. "Vis və Ramin" əsəri Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərini xaturladır.

"Vis və Ramin" əsəri barədə ədəbiyyatşünaslıqda mübahisəli fikirlər çoxdur. Bu əsərin müəllifinin kimliyi məsələsi həmisi diqqət mərkəzində olmuşdur. Dövlətşah Səmərqəndi, Lütfəli bəy Azər, Abbasqulu ağa Bakıxanov bu əsərin müəllifinin Nizami Gəncəvi olduğunu fikrindədirler. Məhəmməd Oufi, Həmidullah Mustafa Qozvini, Əbdürrəhman Cami, Qulam Hüseyin Beqqəlinin fikrincə isə bu əsər Fəxrəddin Gürgani tərəfindən yazılmışdır. Maraqlıdır ki, Mikayıl Rəfili 1941-ci ildə nəşr olunan "Древняя Азербайджанская литература" kitabında bu əsərin Gürgani tərəfindən yazıldığını qeyd etmişdir: "XI əsrə Firdovsinin "Şahnamə"indən sonra İran şairi Fəxrəddin Gürganının 1048-ci ildə yazdığı "Vis və Ramin" adlı məşhur poeması meydana çıxmış idi" [6, s.55]. Lakin 1947-ci ildə Nizami Gəncəvinin yubileyi münasibətilə yazdı, kollektiv məqalələr toplusuna təqdim etdiyi "Vis və Ramin" problemi" məqələsində bu əsərin müəllifi kimi Nizami Gəncəvinin adını qeyd etmiş, əvvəlki fikirlərini təkzib etmişdir.

"Vis və Ramin" əsərinin müqəddiməsində Fəxrəddin Gürganının adı çəkilmişdir. Təqnidçi əsərin əvvəlində Sultan Toğrul tərəfindən İsfahana valı təyin olunan Əbu-Nəsrə Fəxrəddin Gürganının əhvalatının təsvirinin onun müəllifinin kimliyini ortaya qoymadığını, bu əhvalatın uydurma ola biləcək ehtimalını nəzərdən qaçırırm. Onun qənaətinə, əsərdə "şair özünün kim olduğunu nəql etmək istəyirdi, o zaman özündən üçüncü bir şəxs kimi bəhs etməyə heç bir ehtiyac yox idi" [5, s.155].

Mikayıl Rəfili "Xosrov və Şirin" əsəri ilə "Vis və Ramin" əsəri arasındaki oxşarlıqları azad sevginin tərənnümü ətrafında təhlil edərək isbatlamağa cəhd göstərmişdir. Eyni məhəbbət konsepsiyası, həyat hadisələrinin eyni şəkildə həll edilməsi ədəbiyyatşünasını bu natiçəyə golmaya yönəldmişdir. Hər iki əsərin müəllifinin eyni olmasına təsdiq etmək üçün əsərlərin özüne müraciət etmiş, sitatlar əsərsində öz elmi iddialarına aydınlıq göttürmişdir. Eşq macərasının üç qəhrəman arasında davam etməsi (Möbəd, Vis və Ramin; Xosrov, Şirin və Fərhad; Leyli, Məcnun və İbn-Səlam), əsərlərin aşiq obrazlarının başqa qadınları sevməsi (Visdən ayrılan Raminin Gülə aşiq olmasına, Şirindən ayrılan Xosrovin Məryəmi almasına), məşqu obrazlarının sevgidə sadıq olması, xəyanəti bağışlaması, sevgililərin sevə-sevə bir-birlərini rədd etməsi, sonra yenidən onların qovuşması epi-zodları müəllifin bu natiçəyə golməsinin təsadüfi bir hadisə olmadığını təsdiq edir. Lakin onu da unutmaq olmaz ki, Nizami əsərlərindən təkrara yol verməzdi. Onun hər bir poemasında fərqli sənətkarlıq xüsusiyyətlərinin olduğu danılmazdır. Məsələnin bu tərəfi bu əsərin Nizami Gəncəvi tərəfindən yazılmamasına şübhə oyadır. Əsərin yazılmış tarixi haqqında adıbin irəli sürdüyü iddialar onu XII əsrin məhsulu kimi göstərirdi. "Vis və Ramin" əsərində təsvir olunan məhəbbətin XI əsrə de yazılması məsələsinin reallığı əks etdirmədiyi, İranda bu əsərin yaranması üçün əlverişli şəraitin olmadığı qənaətinə gəldi.

Mikayıl Rəfilinin 40-ci illörədən sonra tədqiqatçılar əsərinin təqnidçinin fikrini təsdiqləməyi tələb etdilər. Mikayıl Rəfili 1947-ci ildə "Vis və Ramin" əsərinin Nizami Gəncəvi tərəfindən yazılmamasına şübhə oyadırdı. Əsərin yazılmış tarixi haqqında adıbin irəli sürdüyü iddialar onu XII əsrin məhsulu kimi göstərirdi. "Vis və Ramin" əsərində təsvir olunan mahəbbətin XI əsrə de yazılması məsələsinin reallığı əks etdirmədiyi, İranda bu əsərin yaranması üçün əlverişli şəraitin olmadığı qənaətinə gəldi.

"Vis və Ramin" əsərinin Nizami Gəncəviyə məxsusluğunda gəlmış olduğu yanlış mülahizələrə baxmayaqaraq, "Xəmsə"nin, şairin yaradıcılığının əsas ideya və mövzusu qaynaqları, sənətkarlıq xüsusiyyətləri haqqında fikirləri elmi cəhətdən əsaslandırılmışdır. Onun bir sözündə həqiqət vardır ki, "Nizami o qədər böyük və zəngin bir sənətkardır ki, "Vis və Ramin" onun şöhrətini artırıb əksildə bilməz" [5, s.154]. Həm də müəllifin əsas niyyəti bu mübahisəli problemdə həll yolu tapmaqdır. Bu da bir həqiqətdir ki, Mikayıl Rəfilinin milli ədəbiyyat tarixinin yazılmamasında böyük xidmətlərindən biri də klassik əsrlə bağlı apardığı tədqiqatlardır.

Nəticə / Conclusion

Nizami Gəncəvi, klassik irlə bağlı tədqiqatlarda bu araşdırmanı aparan ədəbi sima ədəbiyyat tarixçisi kimi özünü göstərir, öz fikirlərindən çox ümumiləşmiş təhlil istiqamətindən məsələyə yanaşır, tənqidçi düşüncə tərzini az nümayiş etdirirdi. Bu tipli əsərlərin yazılmasının əsas məqsədi müəllifin həyat və yaradıcılığı ilə müəyyən bir oxucu kütłəsini tanış etməkdir. Mikayıl Rəfəlinin Nizami Gəncəvi yaradıcılığına yanaşmasında isə ədəbi-tənqidçi fikirlər üstünlük təşkil edir. Rəfəli ümumi axının arxasında getməmiş, heç kimdən çəkinmədən mülahizələrini diqqətə çatdırmış, subjektiv fikirlərinə aydınlıq göstirməyi bacarmışdır. Doğrudur, tənqidçinin araşdırmasında elmi cəhətdən tam həllini tapmamış fikirlər mövcuddur. Bu tədqiqatların XX əsrin 30-40-cı illərində aparıldığı nəzərə alsaq, bu qəbul ediləndir. Bir tənqidçi olaraq öz fikirlərini ifadə edib çərçivələri qurmaq cəhdı Mikayıl Rəfəlinin yaradıcılıq yolunu səciyyələndirən əsas cəhətdir. Nizami Gəncəvi yaradıcılığının araşdırılması istiqamətində onun tədqiqatları mühüm bir addımdır və ədəbiyyatşunaslıqlı özünü Nizami irlisinin tədqiqatçısı kimi tanıda bilmışdır.

Ədəbiyyat / References

1. Allahverdiyeva, Z. Nizami Gəncəvi və Fəxrəddin Gürgani. Nizami Gəncəvi: hayatı və yaradıcılığı. Sənətkarın elmi pasportu – 25 (Kollektiv). – Bakı: Elm, 2021.
2. Elçin. Məsuliyyətimizi nə üçün janrıñ boynuna atırıq? – Bakı: Təhsil, 2019.
3. Mikayıl, R. Nizami (hayati və yaradıcılığı). – Bakı: Azərnəşr, 1939.
4. Nizami, G. Leyli və Məcnun. – Bakı: Lider, 2004.
5. Rəfəli, M. "Vis və Ramin" problemi. Nizami (Məqalələr və tədqiqlər). Azərbaycan SSR Nazirlər Soveti Yanında Nizami Yubileyi Komitəsi, Azərbaycan Sovet Yazıçıları İttifaqı ; red. S. Vurğun. K.4. – Bakı: Azərnəşr, 1947.
6. Rafigli, M. Древняя Азербайджанская литература. – Баку: Издание НКП Азербайджанской ССР, 1941.
7. Рафили, М. Низами (Жизнь и творчество). – Баку: Изд. Союза писателей, 1939.

Микаил Рафили как исследователь наследия Низами Гянджеви**Нурлана Мамедова**

Институт литературы имени Низами Гянджеви. Азербайджан.

E-mail: memmedovanurlane89@gmail.com

Резюме. Микаил Рафили занимает важное место в литературоведении своим художественным творчеством и научными трудами. Главной частью его наследия является многосторонняя деятельность литературоведа и критика. В частности, велики заслуги критика в исследовании творчества Низами Гянджеви, в выяснении важных для разрешения спорных вопросов. В его монографии "Низами", исследованиях, связанных с древней азербайджанской литературой, свидетельствуется, что он коснулся творчества поэта с разных сторон в 30-х и 40-х годах 20-го века. Литературовед, проанализировавший основные темы и идеи стихотворений поэта, привлек внимание научной общественности своим индивидуальным подходом. Поэтому привлечение научной личности Микаила Рафили к исследованиям является необходимым вопросом с точки зрения сегодняшнего дня и сохраняет свою актуальность с течением времени. Цель статьи – раскрыть различный и неповторимый стиль литературоведа о жизни и творчестве Низами. Исходя из этой цели, основная задача, автора статьи, состоит в том, чтобы продемонстрировать позицию Микаила Рафили в литературоведении.

Ключевые слова: Микаил Рафили, Низами Гянджеви, азербайджанский язык, "Vis и Ramin", стихи